Buludlar - Tanrının Ayaqlarının Tozu

Rəbb qəzəblənməkdə səbirlidir, qüdrətlidir və pisləri heç vaxt bağışlamaz.
Rəbb qasırğa və fırtınada yolunu açır,
və buludlar onun ayaqlarının tozudur. Nahum 1:3

Tövrat

Mən buludda göy qurşağımı qoyuram və o, Mənimlə yer üzü arasında bağlanmış əhdin əlaməti olacaq. Mən yer üzünə bulud gətirəndə göy qurşağı buludda görünəcək. Göy qurşağı buludda olacaq və mən ona baxacağam ki, Allahla yer üzündə olan bütün canlı məxluqlar arasında əbədi əhdi xatırlayım. (Yaradılış 9:13-14,16)

Rəbb gündüz onlara yol göstərmək üçün bulud dirəyində, gecə isə onlara işıq vermək üçün od dirəyində onların qabağında gedirdi ki, gündüz və gecə yol getsinlər. O, xalqın önündən gündüz bulud dirəyini, gecə isə od dirəyini götürmədi. Çıxış 13:21-22

İsrail düşərgəsinin önündə gedən Allahın mələyi onların arxasına keçdi və bulud dirəyi onların önündən ayrılıb onların arxasında dayandı. Misirlilərin düşərgəsi ilə İsrail düşərgəsinin arasına girdi və onlar üçün bulud və qaranlıq oldu, amma gecə onlara işıq verdi. Beləliklə, bütün gecə biri digərinə yaxınlaşmadı. Səhər tezdən Rəbb od və bulud dirəyindən Misirlilərin ordusuna baxıb onları çaşdırdı. Çıxış 14:19-20,24

Harun bütün İsrail övladlarının icması ilə danışarkən onlar səhraya baxdılar və Rəbbin izzəti buludda göründü. Çıxış 16:10

Rəbb Musaya dedi: «Budur, Mən sənin yanına qalın buludda gəlirəm ki, xalq səninlə danışdığımı eşidib sənə əbədi olaraq inansın». Musa xalqın sözlərini Rəbbə çatdırdı. Üçüncü günün səhəri göy guruldadı, şimşək çaxdı, dağın üstündə qatı bir bulud və şeypur səsi çox ucadan gəldi; düşərgədəki bütün xalq titrədi. Çıxış 19: 9,16

Musa dağa çıxdı və dağı bir bulud bürüdü. Rəbbin izzəti Sina dağının üzərində məskən saldı və bulud onu altı gün bürüdü. Yeddinci gün isə buludun içindən Musanı çağırdı. Musa buludun içinə girib dağa çıxdı. Musa qırx gün-qırx gecə dağda qaldı. Çıxış 24:15-16,18

Musa çadıra girəndə bulud sütunu endi və çadırın qapısında dayandı. Rəbb Musa ilə danışdı. Bütün xalq çadırın qapısında bulud dirəyinin dayandığını gördü və hər kəs öz çadırının qapısında ayağa qalxıb səcdə etdi. Çıxış 33:9-10

Rəbb buludun içində endi və orada onunla birlikdə durdu və Rəbbin adını elan etdi. Çıxış 34:5

O zaman bir bulud camaat çadırını bürüdü və Rəbbin izzəti məskəni doldurdu. Musa camaat çadırına girə bilmədi, çünki bulud onun üzərində qalmışdı və Rəbbin izzəti məskəni doldurmuşdu. Bulud məskənin üzərindən qalxanda İsrail övladları bütün səyahətlərində yola düşdülər. Amma bulud qalxmasaydı, qalxdığı günə qədər yola düşməzdilər. Çünki bütün İsrail xalqının səyahətləri boyunca Rəbbin buludu gündüzlər məskənin üzərində, gecələr isə od onun üzərində olurdu. Çıxış 40: 34-38

Rəbb Musaya dedi: «Qardaşın Haruna de ki, heç vaxt sandığın üzərindəki kəffarə qapağının önündəki pərdənin içindəki Müqəddəs yerə girməsin ki, ölməsin, çünki Mən kəffarə qapağının üzərində buludda zahir olacağam». O, Rəbbin hüzurunda buxuru odun üstünə qoysun ki, buxur buludu şəhadət qapağının üstündəki kəffarə qapağını örtsün ki, ölməsin. Levililər 16: 2,13

Çadır qurulan gün bulud çadırı, yəni Şəhadət çadırını bürüdü. Axşamdan səhərə qədər çadırın üzərində alov kimi bir şey var idi. Həmişə belə idi: gündüzlər bulud, gecələr isə alov görünüşü ilə onu örtdü. Bulud çadırdan qalxanda İsrail övladları yola düşdülər və buludun qaldığı yerdə İsrail övladları çadırlarını qurdular. İsrail övladları Rəbbin əmri ilə yola düşdülər və Rəbbin əmri ilə düşərgə saldılar. Bulud məskənin üzərində qaldığı müddətcə onlar da öz çadırlarında dincəldilər. Bulud məskənin üzərində uzun müddət qalanda İsrail övladları Rəbbin buyruğuna əməl edir və yola düşmürdülər. Bulud çadırın üzərində bir neçə gün qaldıqda, Rəbbin əmrinə görə onlar çadırlarında qalır və Rəbbin əmrinə görə yola düşürdülər. Bulud axşamdan səhərə qədər qaldıqda və səhər qalxdıqda onlar yola düşürdülər. Bulud qalxanda gündüz və ya gecə olsun, onlar yola düşürdülər. Yaxud bulud çadırın üzərində qalıb iki gün, bir ay və ya bir il olsun, İsrail övladları çadırlarında qalır və yola düşmürdülər, amma qalxanda yola düşürdülər. Saylar 9:15-22

İkinci ilin ikinci ayının iyirminci günündə bulud Şəhadət çadırının üzərindən götürüldü. İsrail övladları Sina səhrasından yola düşdülər və bulud Paran səhrasında dayandı. Düşərgədən çıxdıqları zaman gündüz Rəbbin buludu onların üzərində idi. Saylar 10:11-12,34

Rəbb bulud içində endi və onunla danışdı, üzərindəki Ruhdan götürüb yetmiş ağsaqqala verdi. Ruh onların üzərinə qonanda peyğəmbərlik etdilər və dayanmadılar. Saylar 11:25

Rəbb bulud sütununda endi və çadırın qapısında dayandı və Harunla Məryəmi çağırdı. Hər ikisi çıxdı. Bulud çadırdan çəkildi və Məryəm qar kimi ağappaq cüzamlı oldu. Harun Məryəmə baxdı və gördü ki, o, cüzamlıdır. Saylar 12:5,10

Onlar bunu bu torpağın sakinlərinə deyəcəklər, çünki onlar eşitmişlər ki, Sən Rəbb bu xalqın arasındasan, Sən Rəbbsən, onlar üz-üzə görünürsən, Sənin buludun onların üzərində dayanır və Sən onların önündə gündüz bulud dirəyində, gecələr isə od dirəyində gedirsən. Saylar 14:14

İcma Musa ilə Haruna qarşı toplananda onlar Hüzur çadırına baxdılar və budur, bulud onu bürüdü və Rəbbin izzəti göründü. Saylar 16:42

Çadırlarınızı qurmaq üçün yer axtarmaq, gecələr od içində, gündüzlər bulud içində getmək üçün qarşınızda gedən Odur. (Qanunun təkrarı 1:33)

Siz yaxınlaşıb dağın altında dayandınız; dağ göyün ortasına qədər od içində yanıb-söndü, qaranlıq, buludlar və qatı qaranlıq içində qaldı. (Qanunun təkrarı 4:11)

Rəbb qəzəblənməkdə səbirlidir, qüdrətlidir və pisləri heç vaxt bağışlamaz.
Rəbb qasırğa və fırtınada yolunu açır,
və buludlar onun ayaqlarının tozudur. Nahum 1:3

Rəbb bu sözləri dağda bütün camaatınıza alovun, buludun və qatı qaranlıqdan uca bir səslə söylədi və daha heç nə əlavə etmədi. O, bunları iki daş lövhəyə yazıb mənə verdi. Qanunun təkrarı 5:22

Rəbb çadırda bulud sütununda göründü və bulud sütunu çadırın qapısının üzərində dayandı. Qanunun təkrarı 31:15

Tarix

Ya Rəbb, Sən Seirdən çıxanda, Edom çölündən yürüş edəndə yer titrədi, göylər damdı, buludlar su damcıladı. Hakimlər 5:4

O, ətrafında qaranlıq çadırlar, qaranlıq sular və göylərin qalın buludları qurdu. 2 Şamuel 22:12

O, günəş doğanda, buludsuz bir səhərdə səhər işığı kimi, yağışdan sonra şəffaf parıltı ilə yerdən çıxan incə ot kimi olacaq. (2 Şamuel 23:4)

Kahinlər müqəddəs yerdən çıxdıqları zaman bulud Rəbbin məbədini doldurdu. Kahinlər buluddan xidmət etmək üçün dayana bilmədilər, çünki Rəbbin izzəti Rəbbin məbədini doldurmuşdu. 1 Padşahlar 8:10-11

Yeddinci dəfə gələndə o dedi: «Budur, dənizdən insan əli boyda kiçik bir bulud qalxır». O dedi: «Get, Axava de: “Arabasını hazırla və aşağı düş ki, yağış səni saxlamasın”». Bu vaxt göy qaraldı, buludlar və külək əsdi və güclü yağış yağdı». Axav atına minib İzreelə getdi. 1 Padşahlar 18:44-45

Hətta kərənay çalanlar və müğənnilər bir səs çıxarıb Rəbbə həmd və şükür etmək üçün bir araya gəldilər; kərənaylar, sinclər və musiqi alətləri ilə səslərini qaldırıb Rəbbə həmd edərək dedilər: «Çünki O yaxşıdır, çünki Onun məhəbbəti əbədidir». O zaman məbəd buludla doldu, yəni Rəbbin məbədi. Kahinlər buluddan xidmət etmək üçün dayana bilmədilər, çünki Rəbbin izzəti Allahın məbədini doldurmuşdu. 2 Salnamələr 5:13-14

Sən onları gündüzlər bulud dirəyi ilə, gecələr isə od dirəyi ilə apardın ki, gedəcəkləri yolu işıqlandırsınlar. Lakin Sən Öz böyük mərhəmətinlə onları səhrada tərk etmədin. Gündüzlər onları yolda aparmaq üçün bulud dirəyi onlardan ayrılmadı, gecələr isə onlara işıq və gedəcəkləri yolu göstərmək üçün od dirəyi onlardan ayrılmadı. Nehemya 9:12,19

Şeir

Qoy qaranlıq və ölüm kölgəsi onu ləkələsin, üstündə buludlar olsun, günün qaranlığı onu dəhşətə gətirsin. Əyyub 3:5

Bulud necə yox olursa, ölülər diyarına enən də bir daha yuxarı qalxa bilməz. Əyyub 7:9

Əzəməti göylərə qalxsa da, Başı buludlara çatsa da, Öz nəcisi kimi əbədi olaraq yox olacaq. Onu görənlər deyəcək: “O haradadır?” Əyyub 20: 6-7

Sən deyirsən ki, Allah necə bilir? Qaranlıq buludlar arasından hökm edə bilərmi? Qalın buludlar onun üçün örtükdür, görmür; göylərdə gəzir. (Əyyub 22:13-14)

O, suları qalın buludlarında saxlayır, bulud onların altından yarılmır, taxtının üzünü geri çəkir, buludlarını onun üzərinə sərir. (Əyyub 26:8-9)

Dəhşətlər üstümə gəldi, onlar külək kimi canımı təqib etdi, rifahım bulud kimi yox oldu. Əyyub 30:15

Göylərə bax və gör, Səndən daha yüksəkdə olan buludlara bax. Əyyub 35:5

Buludlar onu bol-bol yağdırır və insanın üzərinə axıdır. Buludların yayılmasını, yaxud onun çadırının səs-küyünü kimsə anlaya bilərmi? O, işığı buludlarla örtür və aralarından gələn buludlarla parlamamağı əmr edir. Əyyub 36:28-29,32

Qalın buludları sulamaqla da yorur, parlaq buludlarını səpir. Allahın onları nə vaxt yerləşdirdiyini və buludlarının işığını nə vaxt parlatdığını bilirsənmi? Buludların tarazlığını, bilikdə kamil olanın möcüzələrini bilirsənmi? İndi insanlar buludlardakı parlaq işığı görmürlər, amma külək əsir və onları təmizləyir. Əyyub 37:11,15-26,21

Mən buludu onun paltarı, qatı qaranlığı isə onun üçün bir bant etdiyim zaman, Bol suların səni örtməsi üçün səsini buludlara qaldıra bilərsənmi? Buludları hikmətlə kim saya bilər? Göylərin butulkalarını kim saxlaya bilər? Əyyub 38:9,34,37

O, qaranlığı özünə gizli yer etdi; ətrafındakı çadırı qaranlıq sular və qalın səma buludları idi. Qarşısındakı parlaqlıqdan qalın buludları, dolu daşları və odlu közlər keçdi. Məzmurlar 18:11-12

Ya Rəbb, mərhəmətin göylərdədir, sədaqətin buludlara çatır. Məzmurlar 36:5

Çünki Sənin mərhəmətin göylərə, həqiqətin isə buludlara böyükdür. Məzmurlar 57:10

Qüdrətini Allaha aid edin, Onun əzəməti İsrail üzərindədir, Qüdrəti buludlardadır. Məzmurlar 68:34

Buludlar su tökdü, göylər səs çıxardı, oxların da uçdu. Məzmurlar 77:17

Gündüzlər onları buludla, bütün gecəni od işığı ilə apardı. Yuxarıdan buludlara əmr etmiş və göylərin qapılarını açmış olsa da, Məzmurlar 78:14,23

Buludlar və qaranlıq Onun ətrafındadır, salehlik və ədalət Onun taxtının məskənidir. Məzmurlar 97:2

O, bulud sütununda onlarla danışdı, Onun şəhadətlərinə və onlara verdiyi hökmlərə əməl etdilər. Məzmurlar 99:7

O, otaqlarının tirlərini sulara qoyur, buludları arabası edir, küləyin qanadlarında gəzir. Məzmurlar 104:3

O, örtük kimi bulud, gecəni işıqlandırmaq üçün od sərdi. Məzmurlar 105:39

Çünki Sənin mərhəmətin göylərin üzərində böyükdür, həqiqətin buludlara çatır. Məzmurlar 108:4

O, göyləri buludlarla örtür, yer üzünə yağış hazırlayır, dağlarda ot bitirir. Məzmurlar 147:8

Onun biliyi ilə dərinliklər parçalanır, buludlar şehi aşağı salır. Süleymanın məsəlləri 3:20

O, yuxarıda buludları quranda, dərinliklərin qaynaqlarını möhkəmləndirəndə: Süleymanın məsəlləri 8:28

Padşahın üzünün işığında həyat var, lütfü isə son yağışın buludu kimidir. Süleymanın məsəlləri 16:15

Yalançı bir hədiyyə ilə öyünən, yağışsız bulud və külək kimidir. Süleymanın məsəlləri 25:14

Əgər buludlar yağışla dolu olsa, özlərini yerə tökərlər. Əgər ağac cənuba və ya şimala doğru yıxılsa, ağac yıxıldığı yerdə qalacaq. Küləyə baxan əkməz, buludlara baxan biçməz." Vaiz 11: 3-4

Günəş, işıq, ay, ulduzlar qaralmır, yağışdan sonra buludlar geri qayıtmır. Vaiz 12:2

Profets

Rəbb Sion dağının hər məskənində, onun toplantılarında gündüz bulud və tüstü, gecə isə alovlu alov yaradacaq, çünki bütün izzət üzərində bir müdafiə olacaq. Yeşaya 4:5

Onu viran qoyacağam, nə budana, nə də qazıla bilər, orada qanqal və tikan bitəcək. Buludlara əmr edəcəyəm ki, üzərinə yağış yağmasınlar. Yeşaya 5:6

Buludların zirvələrindən yuxarı qalxacağam, Ən uca varlıq kimi olacağam. Yeşaya 14:14

Çünki Rəbb mənə belə dedi: «Dincələcəyəm, otlar üzərindəki aydın isti kimi, biçin mövsümündəki şeh buludu kimi dincələcəyəm. Yeşaya 18:4

Misirin yükü. Budur, Rəbb sürətli bir buludun üstünə minib Misirə gələcək. Misirin bütləri Onun hüzurunda sarsılacaq və Misirin ürəyi onun içində əriyəcək. Yeşaya 19:1

Yadların səs-küyünü quru yerdəki isti kimi, bulud kölgəsi ilə istini də azaldacaqsan: dəhşətlilərin budağı alçaldılacaq. Yeşaya 25:5

Günahlarını qatı bir bulud kimi, günahlarını isə bulud kimi sildim. Mənə tərəf dön, çünki səni xilas etdim. Yeşaya 44:22

Bulud kimi uçanlar, pəncərələrinə göyərçinlər kimi uçanlar kimlərdir? Yeşaya 60:8

Budur, o, buludlar kimi yüksələcək, arabaları qasırğa kimi olacaq, atları qartallardan daha cəlddir. Vay halımıza! Çünki biz korlanmışıq. Yeremya 4:13

Rəbb qəzəbində Sion qızını necə də buludla örtdü? İsrailin gözəlliyini göydən yerə necə endirdi? Qəzəb günündə ayaqlarının taxtını necə xatırlamadı! Mərsiyələr 2:1

Duamızın keçməməsi üçün özünü buludla örtmüsən. Mərsiyələr 3:44

Mən baxdım və budur, şimaldan bir qasırğa gəlir, böyük bir bulud və özünü bürüyən bir od, ətrafında bir parlaqlıq var idi, ortasından isə kəhrəba rəngi kimi, odun ortasından çıxan bir işıq var idi. Yağış günündə buluddakı göy qurşağının görünüşü necədirsə, ətrafdakı parıltının görünüşü də elə idi. Bu, Rəbbin izzətinin bənzərinin görünüşü idi. Mən bunu görəndə üzüstə düşdüm və danışan birinin səsini eşitdim. Yezekel 1: 4,28

İsrail nəslinin yetmiş ağsaqqalı onların qarşısında dayanmışdı. Şafan oğlu Yaazanyah da onların arasında dayanmışdı. Hər kəsin əlində buxurdan var idi və qalın buxur buludu qalxırdı. Yezekel 8:11

O adam içəri girəndə keruvlar evin sağ tərəfində dayanmışdı və bulud içəri həyəti doldurdu. O zaman Rəbbin izzəti keruvun üzərindən qalxıb məbədin astanasında dayandı; məbəd buludla doldu və həyət Rəbbin izzətinin parıltısı ilə doldu. Yezekel 10: 3-4

Çünki o gün yaxındır, Rəbbin günü də yaxındır, buludlu bir gün; bu, millətlərin vaxtı olacaq. Tehafnexesdə də gün qaralacaq, Misirin boyunduruqlarını qıracağam. Gücünün qüruru sona çatacaq. Onu bulud bürüyəcək, qızları əsir aparılacaq. Yezekel 30: 3,18

Səni söndürdüyüm zaman göyü örtəcəyəm, ulduzları qaraldacağam, Günəşi buludla örtəcəyəm, ay isə işığını verməyəcək. Yezekel 32:7

Çoban səpələnmiş qoyunları arasında olduğu gün sürüsünü necə axtarırsa, Mən də qoyunlarımı elə axtaracağam və onları buludlu və qaranlıq gündə səpələnmiş olduqları hər yerdən xilas edəcəyəm. Yezekel 34:12

Sən, bütün qoşunların və səninlə birlikdə olan bir çox xalq, fırtına kimi qalxıb gələcəksən, ölkəni bürüyən bulud kimi olacaqsan. Ey Qoq, millətlərin gözü önündə səninlə müqəddəs olduğum zaman səni öz torpağıma gətirəcəyəm ki, yer üzünü örtən bir bulud kimi xalqım İsrailə qarşı hücum etsin. Yezekel 38: 9,16

Gecə görüntülərində gördüm ki, budur, insan oğluna bənzər biri göy buludları ilə gəlir və Qədim Var Olanın yanına gəlir. Onu Onun hüzuruna gətirdilər. Daniel 7:13

Ey Efrayim, sənə nə edim? Ey Yəhuda, sənə nə edim? Çünki sənin xeyirxahlığın səhər buludu kimidir, erkən şeh kimi yox olur. Huşə 6:4

Buna görə də onlar səhər buludu, tez yox olan şeh, qasırğa ilə xarabalıqdan qovan saman çöpü və bacadan çıxan tüstü kimi olacaqlar. Huşə 13:3

Qaranlıq və zülmətli bir gün, buludlu və qatı qaranlıq bir gün, dağlar üzərində yayılan səhər kimi; böyük bir xalq və güclü bir xalq; buna bənzəri heç vaxt olmayıb və bundan sonra da olmayacaq, nəsillər boyu belə. Yoel 2:2

Rəbb qəzəblənməkdə yavaş və qüdrətlidir, pisləri heç vaxt bağışlamaz. Rəbb qasırğada və fırtınada yolunu göstərir, buludlar ayaqlarının tozudur. Nahum 1:3

O gün qəzəb günüdür, çətinlik və sıxıntı günüdür, viranəlik və viranəlik günüdür, qaranlıq və qaranlıq günüdür, buludlar və qatı qaranlıq günüdür. Sefanya 1:15

Son yağış zamanı Rəbdən yağış istəyin ki, Rəbb parlaq buludlar yaradacaq və tarladakı bütün otlara yağış leysanı göndərəcək. Zəkəriyyə 10:1

İncillər

O hələ danışarkən parlaq bir bulud onların üzərinə kölgə saldı. Budur, buluddan bir səs gəldi: «Bu Mənim sevimli Oğlumdur, Ondan çox məmnunam. Onu eşidin». Matta 17:5

O zaman İnsan Oğlunun əlaməti göydə görünəcək. O zaman yer üzünün bütün qəbilələri yas tutacaq və İnsan Oğlunun göy buludlarında qüdrət və böyük izzətlə gəldiyini görəcəklər. Matta 24:30

İsa ona dedi: «Sən dedin. Amma sizə deyirəm ki, bundan sonra İnsan Oğlunun Qüdrətli Olanın sağında oturduğunu və göyün buludları ilə gəldiyini görəcəksiniz». Matta 26:64

Və bir bulud onları kölgədə qoydu. Buluddan bir səs gəldi: «Bu Mənim sevimli Oğlumdur, Onu dinləyin». Mark 9:7

Və o zaman onlar İnsan Oğlunun buludların içində böyük qüdrət və izzətlə gəldiyini görəcəklər. Mark 13:26

İsa dedi: « Mənəm. Siz İnsan Oğlunun Qüdrətli Olanın sağında oturduğunu və göyün buludları ilə gəldiyini görəcəksiniz». Mark 14:62

Peter bunu deyən zaman bir bulud peyda olub onların üzərinə kölgə saldı. Buludun içinə girəndə onlar qorxdular. Buluddan bir səs gəldi: «Bu Mənim sevimli Oğlumdur, Onu eşit». Luka 9: 34-35

O, xalqa da dedi: « Qərbdən bir bulud qalxdığını görəndə dərhal “Yağış yağacaq” deyirsiniz və belə də olur». Luka 12:54

O zaman onlar İnsan Oğlunun bulud içində qüdrət və böyük izzətlə gəldiyini görəcəklər. Luka 21:27

İsa bunları deyəndən sonra, onların gözləri qarşısında göyə qaldırıldı və bir bulud Onu onların gözlərindən gizlətdi. Həvarilərin İşləri 1:9

Məktublar

Bundan əlavə, qardaşlar, bütün ata-babalarımızın bulud altında olduğunu və hamısının dənizdən keçdiyini bilməyinizi istəmirəm; Hamısı buludda və dənizdə Musanın yanına vəftiz olundu; 1 Korinflilərə 10: 1-2

Sonra sağ qalan bizlər onlarla birlikdə buludlarda Rəbbi havada qarşılamaq üçün qaldırılacağıq və beləcə həmişə Rəbblə olacağıq. 1 Saloniklilərə 4:17

Buna görə də ətrafımızda bu qədər çox şahid buludu olduğuna görə, gəlin hər bir ağırlığı və bizi asanlıqla mühasirəyə alan günahı kənara qoyub qarşımıza qoyulan yarışda səbirlə qaçaq. İbranilərə 12:1

Bunlar susuz bulaqlar, fırtına ilə aparılan buludlardır; qaranlıq dumanları əbədi olaraq onlar üçün saxlanılır. 2 Peter 2:17

Bunlar sizinlə birlikdə yemək yeyərkən, qorxmadan özlərini bəsləyərkən məhəbbət ziyafətlərinizdə ləkələrdir: küləklərin daşıdığı susuz buludlar; meyvələri solmuş, meyvəsiz, iki dəfə ölmüş, kökləri ilə qoparılmış ağaclar; Yəhuda 1:12

Vəhy

Budur, O, buludlarla gəlir və hər göz Onu görəcək, Onu deşənlər də Onu görəcək. Yer üzünün bütün tayfaları Onun üçün fəryad edəcək. Amin. Vəhy 1:7

Mən göydən enən başqa bir qüdrətli mələyi gördüm. O, bulud geyinmişdi. Başının üzərində göy qurşağı var idi. Üzü günəş kimi, ayaqları isə od sütunları kimi idi. Vəhy 10:1

Onlar göydən uca bir səsin onlara: «Buraya çıxın» dediyini eşitdilər. Onlar buludun içində göyə qalxdılar və düşmənləri də onları gördü. Vəhy 11:12

Mən baxdım və budur, ağ bir bulud və buludun üzərində başında qızıl tac, əlində iti oraq olan Bəşər Oğluna bənzər biri oturmuşdu. Məbəddən başqa bir mələk çıxıb buludun üzərində oturana ucadan nida etdi: «Oraqını işə sal və biç, çünki biçməyin vaxtı gəldi, çünki yer üzünün məhsulu yetişib». Buludun üzərində Oturan Oraqını yerə sancdı və yer biçildi." Vəhy 14: 14-16

Apokrif

Bundan sonra qarşımdan sulu bir bulud keçdi və fırtına ilə birlikdə çoxlu yağış yağdırdı; fırtınalı yağış keçəndə damcılar sakit qaldı. 2 Esdra 4:49

Bəs təhlükədə olanın bu şeylərə girməsi, dünyadan bir bulud kimi keçib son günlərdə baş verənləri görməməkdən daha asandırmı? O, mənə cavab verdi və dedi: 2 Esdra 13:20

Şərqdən və şimaldan cənuba doğru buludlar gəlir və onlara baxmaq çox dəhşətlidir, qəzəb və fırtına ilə doludur. Şərqdən güclü küləklər qalxacaq və onu açacaq; qəzəblə qaldırdığı bulud və şərq və qərb küləyi qorxutmaq üçün hərəkətə gətirdiyi ulduz məhv olacaq. Böyük və qüdrətli buludlar qəzəblə dolu olacaq və ulduz bütün dünyanı və orada yaşayanları qorxudacaq; və hər yüksək və uca yerə dəhşətli bir ulduz tökəcək, 2 Ezra 15:34 , 39-40

Zamanla adımız unudulacaq və heç kim əməllərimizi xatırlamayacaq, həyatımız buludun izi kimi keçib gedəcək, günəş şüaları ilə qovulmuş və istisi ilə örtülmüş duman kimi dağılacaq. Süleymanın hikməti 2:4

O zaman sağa tuşlanan ildırımlar uzaqlara uçacaq və buludlardan, yaxşı çəkilmiş yay kimi, nişana doğru uçacaqlar. Süleymanın hikməti 5:21

Məsələn, düşərgəni kölgələyən bir bulud; suyun qarşısında quru torpaq, Qırmızı dənizdən maneəsiz bir yol və şiddətli çaydan yaşıl bir tarla görünürdü: Süleymanın hikməti 19:7

Varlı adam danışanda hər kəs dilini tutar və bax, nə deyir, onu buludlara tərifləyərlər. Yoxsul adam danışanda isə deyərlər: “Bu kimdi?” Və əgər büdrəsə, onu devirməyə kömək edərlər. (Vaiz 13:23)

Rəbb qəzəblənməkdə səbirlidir, qüdrətlidir və pisləri heç vaxt bağışlamaz.
Rəbb qasırğa və fırtınada yolunu açır,
və buludlar onun ayaqlarının tozudur. Nahum 1:3

Mən Ən Uca Tanrının ağzından çıxdım və yeri bulud kimi örtdüm. Yüksək yerlərdə məskən saldım və taxtım buludlu bir sütundadır. (Ecclesiasticus 24:3-4)

Rəbbə qulluq edən lütflə qəbul ediləcək və duası buludlara çatacaq. Təvazökarların duası buludları deşəcək və o yaxınlaşana qədər təsəlli tapmayacaq və ən uca olan ədalətlə hökm çıxarıb hökmü icra edənə qədər ayrılmayacaq. Mərhəmət əzab zamanında, quraqlıq zamanı yağış buludları kimi tez keçərlidir. Vaiz 35:16-17,20

Bununla xəzinələr açılır və buludlar quşlar kimi uçur. O, böyük qüdrəti ilə buludları möhkəmləndirir və dolu daşlarını xırdalayır. (Ecclesiasticus 43:14-15)

O, səsini eşitdirdi, onu qaranlıq buludlara apardı və qarşısında ona əmrlər, həyat və bilik qanunu verdi ki, Yaquba əhdlərini, İsrailə hökmlərini öyrətsin. Vaiz 45:5

O, buludların arasında səhər ulduzu və dolunaydakı ay kimi idi; Ən uca Tanrının məbədinə parlayan günəş kimi, parlaq buludlarda işıq saçan göy qurşağı kimi; meyvə verən gözəl zeytun ağacı və buludlara qədər böyüyən sərv ağacı kimi idi. (Ecclesiasticus 50:6-7,10)

Kim göyə qalxıb onu götürüb buludlardan endirdi? Baruk 3:29

Allah buludlara bütün dünyanı fəth etməyi əmr edəndə, onlar əmr olunduğu kimi edirlər. Yeremyanın məktubu 1:62

Ey şimşəklər və buludlar, Rəbbə həmd edin, Onu əbədi olaraq hər şeydən ucaldın və tərifləyin. Azaryanın duası 1:51

Bu iş bitəndə və əvvəllər buludların arasında gizlənən günəş parlayan vaxt gələndə böyük bir od yandırıldı və hamı heyrətləndi. 2 Makkabi 1:22

O zaman Rəbb onlara bunları göstərəcək və Rəbbin izzəti və bulud da görünəcək, necə ki, Musanın dövründə və Süleymanın istədiyi vaxt bu yerin şərəflə təqdis olunmasını istədiyi kimi. 2 Makkabi 2:8

Enok

Yay və qışa baxın, bütün yer üzünün su ilə dolub-daşdığına, buludların, şehin və yağışın onun üzərində necə yağdığına baxın. Xanok 2:3

Və çoxlu allahsızlıq baş qaldırdı, onlar zinakarlıq etdilər, yoldan çıxardılar və bütün yollarında pozğunlaşdılar. Semjaza sehr və kök kəsmə, Armārós sehrlərin həllini, Baraqîjál astrologiyanı, Kokabel bürcləri, Ezeqêêêl buludların biliyini, Araqiêl yerin əlamətlərini, Şamsiêl günəşin əlamətlərini və Sariêl ayın gedişatını öyrətdi. İnsanlar öldükcə fəryad etdilər və fəryadları göyə qalxdı... Xanok 8:2

Vəhy mənə belə göstərildi: Budur, vəhydə buludlar məni çağırdı, duman məni çağırdı, ulduzların hərəkəti və şimşəklər məni sürətlə tələsdirdi, vəhydəki küləklər məni uçurdu, yuxarı qaldırdı və göyə qaldırdı. Xanok 14:8

Yer üzündə buludları daşıyan küləkləri gördüm, mələklərin yollarını gördüm. Yer üzünün sonunda yuxarıdakı səmanın qübbəsini gördüm. Xanok 18:5

Şimal-qərbə doğru axan bol su axını kimi hər tərəfdən buludlar və şeh qalxmasına səbəb oldu. Enok 28:3

Orada gözlərim ildırımın, göy gurultusunun, küləklərin sirlərini, yer üzünə necə əsdiyini, buludların və şehin sirlərini gördü. Orada onların haradan gəldiyini və tozlu torpağı haradan sulandırdığını gördüm. Orada küləklərin bölündüyü qapalı otaqlar, dolu və külək otağı, duman və bulud otağı və dünyanın başlanğıcından bəri yer üzündə dolaşan buludlar gördüm. Xanok 41:3-4

Şeh ruhu göyün uclarında məskən salır və yağış otaqları ilə bağlıdır, onun axını qış və yay aylarında olur; onun buludları ilə duman buludları bir-birinə bağlıdır və biri digərinə təslim olur. Enok 60:20

Orta qapıdan birbaşa istiqamətdə sağlamlıq, yağış, şeh və bərəkət gəlir; qərbdəki üçüncü qapıdan isə bulud, şaxta, qar, yağış, şeh və çəyirtkələr gəlir. Enok 76:11

Şimal adlanan dördüncü hissə üç hissəyə bölünür: birincisi insanların məskənidir; ikincisi su dənizlərini, uçurumları, meşələri, çayları, qaranlıqları və buludları ehtiva edir; üçüncü hissə isə salehlik bağını ehtiva edir. Xanok 77:3

Kaş gözlərim su buludu olaydı, Sənin üçün ağlayaydım, Göz yaşlarımı su buludu kimi tökəydim, Ürəyimdəki sıxıntıdan dincələydim! Xanok 95:1

O, hər buludu, dumanı, şehi və yağışı sizə qarşı şahidlik etmək üçün çağıracaq, çünki hamısı sizin üzərinizə düşməməsi üçün saxlanılacaq və günahlarınızı xatırlayacaqlar. (Xanok 100:11)

Mən orada görünməz bir buluda bənzər bir şey gördüm; çünki dərinliyinə görə baxa bilmədim və parlaq şəkildə yanan bir alov gördüm və parıldayan dağlar kimi şeylər dövrə vurub ora-bura sürünürdü. Enok 108:4

Yaşer

Rəbb ona dedi: «İndi sevdiyin yeganə oğlunu, İshaqı götür və Moriya torpağına get. Orada sənə göstəriləcək dağların birində onu yandırma qurbanı olaraq təqdim et. Çünki orada bir bulud və Rəbbin izzətini görəcəksən. Ona yerdən göyə uzanan bir od sütunu, dağın üzərində bir izzət buludu göründü və buludda Rəbbin izzəti göründü. İbrahim İshaqa dedi: «Oğlum, uzaqdan gördüyümüz o dağda mənim gördüyümü görürsənmi?» İshaq atasına cavab verdi: «Görürəm, budur, bir od sütunu və bir bulud, buludun üzərində isə Rəbbin izzəti görünür». Yaşar 23:2,42-44

Rəbbin izzəti Sina dağında qaldı və Musanı çağırdı. Musa buludun içində gəlib dağa qalxdı. Yaşar 82:8

Ayın iyirminci günündə bulud Şəhadət çadırından götürüldü. Həmin vaxt İsrail övladları Sina səhrasından səyahətlərinə davam etdilər və üç günlük səyahət etdilər və bulud Paran səhrasının üzərində dayandı; orada Rəbbin İsrailə qarşı qəzəbi alovlandı, çünki onlar Rəbbi yemək istəməklə təhrik etmişdilər. Yaşar 83:25-26

Rəbb çadırda bulud sütununda göründü və bulud sütunu çadırın girişində dayandı. Yaşar 87:2

Rəbb qəzəblənməkdə səbirlidir, qüdrətlidir və pisləri heç vaxt bağışlamaz.
Rəbb qasırğa və fırtınada yolunu açır,
və buludlar onun ayaqlarının tozudur. Nahum 1:3

Yubileylər

Musa Allahın dağına çıxdı və Rəbbin izzəti Sina dağında qaldı və altı gün bir bulud onu kölgədə qoydu. Yeddinci gün buludun arasından Musanı çağırdı və Rəbbin izzətinin görünüşü dağın zirvəsində alovlanan bir od kimi idi. Yubileylər 1:2-3

Çünki O, ilk gündə yuxarıdakı göyləri, yeri, suları və Onun qarşısında xidmət edən bütün ruhları – hüzur mələklərini, müqəddəslik mələklərini, od ruhunun mələklərini, külək ruhunun mələklərini, bulud ruhunun, qaranlıq ruhunun, qarın, dolu və şaxta ruhunun mələklərini, səslərin, ildırımın, şimşəyin ruhlarının mələklərini, soyuq və isti ruhlarının, qışın, yazın, payızın, yayın ruhlarının mələklərini və göylərdə və yerdə olan bütün məxluqlarının ruhlarını yaratdı. O, dərinlikləri, qaranlığı, axşamı və gecəni, işığı, şəfəqi və gündüzü ürəyinin biliyi ilə hazırladığı kimi yaratdı. Yubileylər 2:2

O, əbədi əhdin əlaməti olaraq Öz göy qurşağını buludda yerləşdirdi ki, yer üzündə bir daha daşqın olmasın və yer üzünün bütün günləri boyu onu məhv etməsin. Yubileylər 6:16

Toxumu yeməyə qarğa buludu gəldi. İbrahim toxumları yerə qonmamışdan əvvəl onları qarşılamağa qaçdı və toxumları yeməyə yerə qonmamışdan əvvəl onlara qışqırdı: “Enməyin, gəldiyiniz yerə qayıtmayın”. Onlar geri qayıtdılar. O gün Rəbb qarğa buludlarını yetmiş dəfə geri qaytardı və İbrahimin olduğu bütün torpaqlardakı bütün qarğalardan heç biri orada məskunlaşmadı. Yubileylər 11:18-19

Müqəddəs Kitabın İtirilmiş Kitabları

Yusif dedi: «Amma mən gedərkən havaya baxdım və buludların heyrətləndiyini və hava quşlarının uçuşlarının ortasında dayandığını gördüm». Protevangelion 13:2

Sonra parlaq bir bulud mağaranı kölgədə qoydu və mama dedi: «Bu gün ruhum ucaldı, çünki gözlərim qəribə şeylər gördü və İsrailə xilas gətirildi». Amma birdən bulud mağarada böyük bir işıq oldu və gözləri buna dözə bilmədi. Protevangelion 14:10-11

Biz indiyə qədər burada idik və ölümü dadmamışdıq, amma indi Dəccalın gəlişi ilə ilahi əlamətlər və möcüzələrlə silahlanaraq onunla döyüşmək, Yerusəlimdə onun tərəfindən öldürülmək və üç gün yarımdan sonra yenidən buludlara diri-diri aparılmaq üzrəyik. Nikodim Müjdəsi 20:4

Xalq yığını yandırdı; alov çox böyük olsa da, ona toxunmadı, çünki Allah ona rəhm etdi və yerin altından böyük bir püskürmə, yuxarıdan isə çoxlu yağış və dolu yağdırmaq üçün bulud göndərdi; Pavel və Teklanın İşləri 5:15

Lakin balıqlar (dəniz buzovları) işıq və alovu görəndə öldürüldülər və suyun üzərində üzərək öldülər. Teklanı alov buludu bürüdü, heyvanlar ona yaxınlaşa bilmədiyi kimi, insanlar da onun çılpaqlığını görə bilmədilər. Pavel və Teklanın İşləri 9:9

Oradan ayrıldıqdan sonra Selevkiyaya getdi və bir çoxlarını Məsih haqqında məlumatlandırdı. Parlaq bir bulud onu səyahətinə apardı. Selevkiyaya çatdıqdan sonra şəhərin kənarında, təxminən bir furlonq məsafədə bir yerə getdi, çünki sakinlər bütpərəst idilər. (Bulud tərəfindən) Kalamon və ya Rodeon adlanan bir dağa aparıldı. Orada uzun illər qaldı və Məsihin köməyi ilə iblisin çoxlu ağır sınaqlarına dözdü. Pavel və Teklanın İşləri 10:11-14

Biz ağlımızda qüsurlu idik, daş və ağaca, qızıl, gümüş və tunc kimi insan əllərinin işi olan şeylərə ibadət edirdik; bütün həyatımız ölümdən başqa bir şey deyildi. Buna görə də qaranlıqla əhatə olunmuş və gözlərimizin qarşısında belə bir duman olduğu üçün yuxarı baxdıq və Onun iradəsi ilə əhatə olunduğumuz buludları kənara qoyduq. Çünki O, bizə mərhəmət etdi və içimizdə çoxlu səhv və məhv olduğunu görüb bizi xilas etdi; və gördü ki, yalnız Onun vasitəsilə xilas olmağa ümidimiz yoxdur. 2 Klement Korinflilərə 1:7-9

Kişi ilə qadın nə kişi, nə də qadındır; — O, bunu nəzərdə tutur; o, qəzəbimizi kişi, ehtirasımızı qadın adlandırır. Buna görə də, kişi nə bunlardan birinə, nə də digərinə tabe olmursa (hər ikisi adət-ənənələrin yayılması və pis tərbiyə sayəsində ağlı bulandırır və qaraldır), əksinə, onlardan qaynaqlanan dumanı dağıdaraq və utancla dolu olaraq, tövbə ilə həm ruhunu, həm də ruhunu ağılın itaətində birləşdirəcək; onda, Pavelin dediyi kimi, bizdə nə kişi, nə də qadın yoxdur. 2 Klement Korinflilərə 5:4-6

Beləliklə, o, yer üzündə necə idisə, o zaman da elə olacaq, yəhudilərə də əvvəllər iki bərabər və ədalətli keçi götürmək əmr olunmuşdu ki, Xilaskarımızın göy buludlarında gəldiyini görəndə keçilərin bənzərinə heyran qalsınlar. Barnabanın Ümumi Məktubu 6:12

Unudulmuş Eden Kitabları

Lakin hiyləgər Şeytan onların bağa getdiyini görəndə qoşununu topladı və onları aldatmaq üçün buludun üzərində peyda oldu. 1 Adəm və Həvva kitabı 28:1

Allah mənə dedi: “Əgər yeriməyə gücün çatmazsa, səni aparacaq bir bulud göndərəcəyəm və mağaralarının ağzına düşəcəksən; sonra bulud geri qayıdıb səni orada qoyub gedəcək. Əgər onlar səninlə gəlsələr, səni və onları aparacaq bir bulud göndərəcəyəm.” Sonra O, bir buluda əmr etdi və o, məni qaldırıb sənin yanına gətirdi; sonra geri qayıtdı. 1 Adəm və Həvva kitabı 60:23-25

Xanok oğullarına danışanda mələklər onu qanadlarına götürüb birinci göyə qaldırdılar və buludların üzərinə qoydular. Oraya baxdım və yenidən yuxarı baxdım və efiri gördüm. Onlar məni birinci göyə qoydular və mənə yer dənizindən daha böyük, çox böyük bir dəniz göstərdilər. Xanokun sirləri 3:1

Və burada mən aşağı baxıb qar xəzinələrini, dəhşətli anbarlarını saxlayan mələkləri və onların çıxıb getdikləri buludları gördüm. Xanokun sirləri 5:1

Mələklər dəstəsindən biri, tabeliyində olan dəstə ilə üz döndərib, taxtını yer üzünün üstündəki buludlardan daha yüksəkdə qoymaq və mənim gücümə bərabər olmaq üçün qeyri-mümkün bir fikir ağlına gəldi. Xanokun sirləri 29:3

(Cümə) Altıncı gün müdrikliyimə insanı yeddi quruluşdan yaratmaq əmrini verdim: birincisi, ətini torpaqdan; ikincisi, qanını şehdən; üçüncüsü, gözlərini günəşdən; dördü, sümüklərini daşdan; beşi, ağlını mələklərin sürətindən və buluddan; altısı, damarlarını və saçlarını yer otlarından; yeddisi, ruhumu nəfəsimdən və küləkdən. Xanokun sirləri 30:10

Sən dodaqlarımın sözlərini eşidirsən, necə ki mən Rəbbin sözlərini eşitmişəm, sanki buludların aramsız gurultusu ilə birlikdə guruldayan böyük ildırım kimi. Xanokun sirləri 39:7

Günəşin dairəsini, şüalarını ölçdüm, saatları saydım, yer üzündə uçan hər şeyi yazdım. Qidalananları, əkilən və əkilməyən bütün toxumları, yerin yetişdirdiyi bütün bitkiləri, hər otları, hər çiçəyi, onların xoş qoxularını, adlarını, buludların məskənlərini, tərkibini, qanadlarını, yağış və yağış damcılarını necə daşıdıqlarını yazdım. Hər şeyi araşdırdım və ildırımın və şimşəyin yolunu yazdım və onlar mənə açarları və onların qoruyucularını, onların yüksəlişini, getdikləri yolu göstərdilər; ağır bir zəncir və zorakılıqla qəzəbli buludları yerə atıb yer üzündəki hər şeyi məhv etməsin deyə, zəncirlə ölçüb-biçilmiş şəkildə (yavaşca) buraxılır. Qar xəzinələrini, soyuq və şaxtalı havanın xəzinələrini yazdım və onların mövsümünün açar sahibini gördüm, o, buludları onlarla doldurur və xəzinələri tükəndirmir. Enokun sirləri 40:5-7

Təqibçilərim gəlib məni görməyəcəklər: Gözlərinə qaranlıq buludu çökəcək, qatı qaranlıq hava onları qaraldacaq: Süleymanın qəsidələri 5:4-5

Rəbbin sakitlik içində şehini üstümə yağdırdı; Başımın üstünə sülh buludu göndərdi ki, məni daim qorusun; Bu, mənim üçün qurtuluş idi: hər şey sarsıldı və onlar dəhşətə gəldilər; Süleymanın Odes 35:1-3

Çünki O, məni Ən Uca Tanrının böyüklüyünə görə yaratdı və Öz yeniliyi kimi məni yenilədi və Öz kamilliyindən məsh etdi. Mən Onun Qonşularından biri oldum; ağzım şeh buludu kimi açıldı, ürəyim salehlik axını kimi axıb töküldü, Ona yaxınlaşmaq üçün sülh içində idim və Onun hakimiyyətinin Ruhu ilə möhkəmləndim. Hallelujah. Süleymanın Odes 36:5-8

Göylər Onun günlərində sevinəcək, yer üzü sevinəcək, buludlar sevinəcək; Rəbbin biliyi dənizlərin suyu kimi yer üzünə töküləcək; Rəbbin izzətinin mələkləri Onunla sevinəcəklər. Levililərin Əhdi 5:18-20